



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 78 (7805) BAZAR, 8 aprel 2018-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Qiyməti 40 qəpik

İqtisadi müstəqillik siyasi müstəqilliyin qarantıdır



Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və çətinliyi olmayan ölkədir

Sürətli iqtisadi inkişafın, sabitliyin, tolerantlığın, milli və bəşəri dəyərlərin ideal sintezinin nümunəsinə çevrilmiş Azərbaycan həm də global enerji - logistika layihələrinin təşəbbüskarı və iştirakçısı, regionda ən qüdrətli orduya sahib əsas güc mərkəzi olduğunu sübuta yetirib.

Son illərdə həyata keçirilən uğurlu siyasi-iqtisadi islahatlar həm idarəçilik fəlsəfəsinə yeni mənə cəhətlər gətirib, həm də xalqın daha xoş sərbəstliyə olan inamını qat-qat artırıb. Çünki davamlı inkişaf, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlətin sosial siyasətinin prioritetidir.

Bu günlərdə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu məsələlərə bir daha toxunan Prezident İlham Əliyev həm də Azərbaycanın son 15 ildə qazandığı nailiyyətlərdən söz açıb.

Yenidən qurulan sosial infrastruktur, uğura aparan yol

15 il öncəki sosial-iqtisadi durumu xatırlayan dövlət başçısı vurğulayıb ki, prezident seçildiyi ilk illərdə infrastrukturun, məktəblərin, xəstəxanaların bərpad vəziyyəti, elektrik, qaz, su təchizatının, yolların olmaması halları mövcud idi. La-

kin bu məsələlər həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları əsasında öz həllini tapdı: "Bu gün keçdiyimiz yola nəzər salanda görürük ki, Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib. Son 15 ildə biz 30-dan çox elektrik stansiyası istifadəyə vermişik və elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatacaq".

Bununla yanaşı, son 15 ildə Azərbaycanda 15 min kilometr yol çəkilib, işsizlik göstəricisi azalaraq 5 faizə enib. Bu müddət ərzində 3100-dən çox məktəb tikilib. Bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib, 1 milyon 400 min iş yeri açılıb.

15 ilə valyuta ehtiyatlarını
24 dəfə artıran ölkə

Yeni iqtisadi konsepsiya ilə müasir inkişaf modelini yaradan Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib. Vaxtilə iqtisadi durumunu yalnız idxalla təmin edən ölkə bu gün dünya bazarlarına "Made in Azerbaijan" brendi ilə müxtəlif təyinatlı məhsullar ixrac edir.

Cənab İlham Əliyev müsahibəsində qeyd edib ki, son 15 ildə dövlətin fəaliyyətinin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub. Çünki bu, siyasi müstəqilliyin əsasıdır. Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzəşir.

Azərbaycanı iqtisadi baxımdan özünü tamamilə təmin edən və ciddi iqtisadi çətinliyi olmayan ölkə adlandırılan dövlət başçısı son 15 ildə iqtisadiyyatın 3,2 dəfə artmasını dünya rekorduna adlandırdı: "Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub".

Yatırılan investisiyalar, reallaşan transmilli layihələr və sosial proqramlar Azərbaycanın uğurlu gələcəyini şərtləndirib. 2003-cü ildə valyuta ehtiyatları 1.8 milyard dollar olan Azərbaycan bu gün 44 milyard dollar valyuta ehtiyatlarına sahibdir. Yeni, 15 ildə ölkənin valyuta ehtiyatları 24 dəfə artıb. Bu isə onu təsdiq edir ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb.

Ardı 5-ci səh.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi məqsədi ilə **qərara alıram**:

1. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,6 milyon (yeddi milyon altı yüz min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2018-ci il

Ağdaş və Bərdə rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə **qərara alıram**:

1. Ağdaş və Bərdə rayonlarında cəmi 412 şagird yerlik modul tipli 9 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 595 000 (iki milyon beş

yüz doxsan beş min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 aprel tarixli Sərəncamına Əlavə

Ağdaş və Bərdə rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra №-si	Təhsil müəssisələrinin adları	Ayrılan vəsait
1	Ağdaş rayonu Xınaxlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	285 000
2	Ağdaş rayonu Malay kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	230 000
3	Ağdaş rayonu Əmirahmad kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	260 000
4	Bərdə rayonu İmamqulubəyli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	230 000
5	Ağdaş rayonu Binələr kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	230 000
6	Ağdaş rayonu Bulaqotağı kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	260 000
7	Bərdə rayonu Böyük Qəçər kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	425 000
8	Bərdə rayonu Nəcəfqulubəyli kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	285 000
9	Bərdə rayonu Təhlə kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	390 000
Cəmi		2 595 000

11 APREL PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR

Samuxlular prezident seçkilərinin demokratik keçəcəyinə əmindirlər

Respublikamızın hər yerində olduğu kimi, Samux rayonunda da 11 aprel prezident seçkilərinə ciddi hazırlıq işləri görülmüşdür. Bunu 102 saylı Samux-Şəmkir dairə seçki komissiyasında olan qayın etdik. Dairənin sədri Bayram Qasımov dedi ki, hazırlıq işləri başa çatdırılmışdır.

Dairəni əhatə edən 51 seçki məntəqəsində 45 min 245 nəfər seçici qeydiyyatına alınmışdır ki, onların 38 min 510-u Samux, 6 min 735 nəfəri Şəmkir sakinidir.

Prezident seçkilərində 102 saylı dairə seçki komissiyasını əhatə edən məntəqələrdə 779 nəfər gənc ilk dəfə səs verəcəkdir. Seçicilərdən 1060 nəfərinin yaşı 80-dən çox, 1 nəfərin 102 yaşı var.

Seçkilərin demokratik keçməsi üçün bütün hazırlıq işləri təlimatla uyğun aparılmış, məntəqə seçki komissiyalarının sədrləri və üzvləri seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda işi-raq etmişlər. Bu kurslarda onlara seçki qabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair məsələlərlə bağlı təlimlər keçirilmişdir. Dairəni əhatə edən məntəqələrdən 9-da veb-kamera quraşdırılmışdır. Bu da seçkilərin şəffaf keçirilməsini təmin edəcəkdir. Müşahidələrin qeydə alınması da təlimatla uyğun aparılmışdır. Məntəqələr telefon rabitəsi, internetlə təmin edilmişdir. İlk



dəfə səs verənlərlə keçirilən görüşdə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyin əhəmiyyəti barədə söhbətlər aparılmışdır.

Rayon mərkəzində yerləşən 1 saylı seçki məntəqəsində də olduq. Məntəqənin sədri Ahsə Mustafayeva dedi ki, seçkilərlə bağlı hazırlıq işləri yüksək səviyyədə həyata keçirilmişdir. Məntəqə üzrə qeydiyyata alınmış 1427 seçicinin hər birinə bildiriş vermişdir. 3 nəfər seçici xəstədir. Seçki günü daşınan qutunun həmin seçicilərin evlərinə aparılması üçün məntəqə üzvlərindən ibarət nümayəndə ayrılmışdır.

Leyla Hacıyevanın 93 yaşı var. Uzun illər sovxozda üzümçü işləyib. 5 övlad böyüdü. Deyir ki, ömrü boyu keçirilən seçkilərdə seçki məntəqəsinə gələrkən səs verib. İndi yaşlanıb. O xahiş edib ki, onun seçki məntəqəsi-

nə gəlməsi üçün maşınla təmin etsinlər. Məntəqədən dedilər ki, Leyla Hacıyevanın bu xahişi yerinə yetiriləcəkdir.

Seçkilərdə ilk dəfə səs verəcək gənclərdə də böyük ruh yüksəkliyi var. Məsələn, 18 yaşlı yenicə tamam olmuş Gülbəyşə Vəliyeva bildirdi ki, mən fəxr edərəm ki, həyatımda ilk səsvərmə prezident seçimi ilə bağlı olacaqdır.

102 saylı Samux-Şəmkir dairə seçki komissiyasını əhatə edən 3, 4 və 6-cü faəlliq hiss olunur. Seçicilər onları maraqlandıran suallarla bağlı müraciətlər edirlər. Məntəqə üzvləri də onları maraqlandıran məsələlərə aydınlıq gətirirlər.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Azərbaycanın sosial infrastruktur problemi yoxdur

Son illərdə Azərbaycanda çoxsaylı sosial-iqtisadi proqramlar həyata keçirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olunub. İşsizlik təxminən 5 faiz səviyyəsinə enib. Yoxsulluğun səviyyəsi də minimuma çatdırılıb. Ölkədə yüz minlərlə yeni iş yeri açılıb. Nailiyyətlərimiz beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqəbatqabiliyyətliliyinə görə 35-ci yeri layiq görüb. Bu forumun inküziv inkişaf indeksinə görə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerdədir. Azərbaycandan irəlilədi yalnız 30 inkişaf etmiş və 2 inkişaf etməkdə olan ölkə var.

Bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi düzgün və məqsədyönlü sosial-iqtisadi siyasətin nəticəsində mümkündür. Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində digər məsələlərlə yanaşı, sosial-iqtisadi sahələrdə qazanılmış nailiyyətlərdən də geniş söhbət açılıb.

2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramları həyata keçirilib. Artıq üçüncü Dövlət Proqramının icrasına sona yaxınlaşmaqdadır.

Ötən 14-15 il ərzində Azərbaycanın iri şəhərləri ilə yanaşı, bütün bölgələri də böyük inkişaf yolu keçib. Qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib və edilir. Bu illər ərzində Azərbaycan dünya səviyyəli global layihələri gerçəkləşdirib. Bununla yanaşı, ölkədə çoxsaylı infrastruktur layihələr icra olunub.

Hazırda Azərbaycan Avropanın enerji xəritəsini də-

yişdirəcək "Cənub qaz dəhlizi" kimi mühüm bir layihəyə liderlik edir. Dəhlizin döndürməsi üçün üçü artıq startdadır. Yaxın aylarda "Şahdəniz-2"dən ilk qaz alınacaqdır. "Simal-Cənub naqliyyat dəhlizi"nin icrası istiqamətində önəmli addımlar atılmışdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı təkə bölgə üçün deyil, bütün dünya üçün önəmli hadisə olmuşdur. "Simal-Cənub naqliyyat dəhlizi"nin icrası istiqamətində önəmli addımlar atılmışdır. Artıq Bakı Gəmiqayırma Zavodu böyük həcmli sifarişlər qəbul edir. Başqa sözlə, Azərbaycan bütün növ gəmiləri istehsal etməyə qadirdir.

Ölət Deniz Ticarət Limanı bu il istifadəyə verilməlidir. Bu, Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz limanıdır.

Qeyd etmək yerinə düşər ki, regionların inkişafına yönəldilən ilk dövlət proqramı

qəbul ediləndə Azərbaycanda bir beynəlxalq aeroport var idi. Hazırda Azərbaycanda 7 aeroport fəaliyyət göstərir. Onlardan 6-sı - Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala aeroportları beynəlxalq, Yevlax aeroportu isə yerli əhəmiyyətlidir. Başqa sözlə, bu gün bizim aeroportlarımızdan dünyanın müxtəlif yerlərinə uçuşları etmək mümkündür.

Azərbaycan kosmik dövrlətlər sırasında da öz yerini möhkəmləndirir. Hazırda orbitdə iki peykimiz uçuur. Bu il orbitə üçüncü peyk də buraxılacaqdır.

14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bu həm xarici, həm daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında lider dövlətlər sırasında. Xarici sərmayələrin yönəldilməsi həm də Azərbaycanın inamının aydın təzahürüdür.

Infrastruktur layihələrdən danışanda ilk növbədə, elektrik təsərrüfatına qoyulan böyük investisiyalar qeyd edilməlidir. Son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilmişdir. Onların generasiya gücü 2500 meqavata bərabərdir. Xatırladaq ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövlətlər ərzində 9 elektrik stansiyası inşa olunmuşdu. Həmin vaxt Azərbaycan işlətdiyi elektrik enerjisinin bir hissəsini idxal edirdi. Hazırda ölkə özünü elektrik enerjisi ilə təmin edir, eləcə

Ardı 5-ci səh.



Prezidentliyə qeydə alınmış namizədlərin ödənişsiz təşviqat materialları

İlhamla irəli

Ölkənin inkişafı, insanın rifahı naminə

Hörmətli seçicilər!

Azərbaycan 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi nailiyyətlər qazanıb. Dövlətimizin güdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Keçdiyimiz yolun əzəmətinə göstərdiyiniz dəstəyə görə, Azərbaycanın daha da güclənməsinə səs verəcəksiniz.



Sabitlik və təhlükəsizliyin daha da möhkəmləndirilməsi

İctimai-siyasi sabitliyin qorunması və daha da gücləndirilməsi 2003-2018-ci illərdə Prezident İlham Əliyevin daxili siyasətinin əsas prioritetlərindən biri olub. Həmin dövr Azərbaycanın ən yeni tarixinə sabitlik, təhlükəsizlik, hərtərəfli inkişaf dövrü kimi daxil olub, ölkəmiz bütün dünyada sabitlik adası kimi tanınıb.

Azərbaycanda ictimai-siyasi sabitliyin mənbəyi xalq-iqtidar birliyi, həyata keçirilən düzgün siyasət və vətəndaşların sosial rifahının yüksəldilməsi olub. Ölkəmizdə bütün dinlərin və mədəniyyətlərin təmsilçiləri əmin-amanlıq, sülh, tolerantlıq şəraitində və multikultural mühitdə yaşayırlar.

Milli təhlükəsizliyimizin təminatçısı olan Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası möhkəmləndirilib, hərbi sənayemiz inkişaf etdirilib. Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduğunu bir daha sübut edib.

2018-2025-ci illərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi sahəsində qarşıda aşağıdakı hədəflər dayanır:

- milli təhlükəsizliyin və ictimai-siyasi sabitliyin daha da gücləndirilməsi;
- hərbi qüdrətimizin artırılması, ordu quruculuğunun davamlı olaraq həyata keçirilməsi;
- hüquq-mühafizə orqanlarının işinin gücləndirilməsi və təkmilləşdirilməsi;
- insanların həyatına təhlükə yarada biləcək bütün halların qarşısının alınmasının təmin edilməsi;
- sabitliyin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması;
- sabitliyi təhdid edə biləcək mümkün risklərə qarşı effektiv mübarizə aparılması.

İnsan hüquq və azadlıqlarına təminatın gücləndirilməsi

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi daim diqqət mərkəzində olub. Həyata keçirilən uğurlu siyasət sayəsində demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ciddi nəticələr əldə olunub.

2009-cu və 2016-cı illərdə referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi insan hüquq və azadlıqlarının təmin olunması sahəsində daha geniş hüquqi bazanın formalaşmasına və səmərəli mexanizmlərin tətbiqinə şərait yaratmışdır.

"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində" Milli Fəaliyyət Programı qəbul edilib. Cinayət hüququ və penitensiar sahədə beynəlxalq hüquqa uyğun

islahatlar aparılıb. Ölkəmizdə söz, mətbuat, dini etiqad və vicdan azadlığı yüksək səviyyədə təmin edilib, vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyi göstərilib. İndiyə qədər 63 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib, minlərlə insan azadlığa buraxılıb.

2018-2025-ci illərdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində qarşıda aşağıdakı hədəflər dayanır:

- insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində fəaliyyətin daha da gücləndirilməsi;
- demokratik islahatların dərinləşdirilməsi;
- vətəndaş cəmiyyəti təsisatlarının daha da gücləndirilməsinin təmin edilməsi;
- tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinin gücləndirilməsi;
- penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və əşkarlığın təmin edilməsi;
- KİV-in və QHT-lərin inkişafına dövlət dəstəyinin davam etdirilməsi;
- əşkarlıq və ictimai iştirakçılıq prinsiplərinin daha da inkişaf etdirilməsi.

İdarəetmə sahəsində islahatlar

Ötən müddət ərzində ölkəmizdə həyata keçirilən konstitusion və institusional islahatlar idarəetmədə yeni keyfiyyət mərhələsinə gətirib çıxarıb.

Gənclərin siyasi həyatda fəal iştirakını təmin etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb, respublikamızda yeni vitse-prezidentlik institutu yaradılıb. Vətəndaşlara dövlətin diqqəti və qayğısı gücləndirilib. Dayanıqlı inkişafın, qida təhlükəsizliyinin, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xüsusi layihələr həyata keçirilib.

"ASAN xidmət"-in, "Elektron hökumət"-in, Dövlət İmtahan Mərkəzinin yaradılması, bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, müxtəlif dövlət qurumlarının birləşdirilərək funksionallığının artırılması idarəetmənin optimallaşmasına və effektivliyinin artmasına səbəb olub.

2018-2025-ci illərdə idarəetmə sahəsində qarşıda aşağıdakı hədəflər dayanır:

- idarəetmə sahəsində islahatların davam etdirilməsi;
- dövlət və hökumət orqanlarının fəaliyyətinə ictimai nəzarət mexanizminin gücləndirilməsinin təşviqi edilməsi;
- "ASAN xidmət" sisteminin əhatə dairəsinin genişləndirilməsi;
- dövlət qurumlarının fəaliyyətinin səmərəlilik və əşkarlıq əmsalının daha da artırılması;
- regional idarəetmədə optimallaşma səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- bələdiyyə xidmətlərinin daha da təkmilləşdirilməsi.

Uğurlu xarici siyasətin davam etdirilməsi

Azərbaycan xarici siyasət sahəsində mühüm uğurlar əldə edib. Ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Bu siyasətin əsas prioritetlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi təşkil edib.

Həyata keçirilən hücum diplomatiyası uğurla davam etdirilib. Avropa Şurası, ATƏT, İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar və qərarlar qəbul edib, ölkəmiz regional liderliyini qoruyub.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər müxtəlif beynəlxalq tribunallardan dünya ictimaiyyətinə çatdırılıb. İƏT-ə üzv olan ölkələr Ermənistanı işğalçı dövlət kimi tanıyıb. "Xocalıya ədalət!" beynəlxalq kampaniyası geniş işğalçı ərazilərdə, 16 ölkə Xocalı soyqırımını tanıyıb.

Hazırda Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində intensiv və substantiv danışıqlar aparılması üçün ardıcıl xətt yeridilir.

Azərbaycan Qoşulmama Hərəkatına üzv olub.

Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib. Avropa İttifaqı ilə münasibətlər yüksələn xətt üzrə davam etdirilir, hazırda ölkəmizlə bu qurum arasında əməkdaşlığa dair saziş layihəsi üzərində iş gedir. Bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində strateji rolunu möhkəmləndirib.

2018-2025-ci illərdə xarici siyasət sahəsində qarşıda aşağıdakı hədəflər dayanır:

- Azərbaycanın beynəlxalq və regional mövqelərinin daha da möhkəmləndirilməsi sahəsində səylərin artırılması;
- Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün bütün resursların səfərbər olunması;
- hücumçu diplomatiya strategiyasının davam etdirilməsi;
- Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində beynəlxalq dəstəyin gücləndirilməsi;
- ərazi bütövlüyümüzün bərpa edilməsi üçün BMT qətnamələrinin yerinə yetirilməsi mexanizminin işə düşməsinə nail olunması;
- ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif diplomatik formatlarda inkişaf etdirilməsi;
- beynəlxalq təşkilatlarda fəal təmsilçiliyin gücləndirilməsi.

Əvvəli qazetinin 1 aprel 2018-ci il tarixli sayında dərc edilmişdir

11 APREL PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR

Lənkəran prezident seçkilərinə hazırdır

Cənub bölgəsində istər ərazisinə, istərsə də əhali sayına görə ən böyük rayonlardan biri olan Lənkəran prezident seçkilərinə hazırlıq işləri müntəzəm şəkildə həyata keçirilir. Rayonda 4 dairə seçki komissiyası (DSK) fəaliyyət göstərir.

73 sayılı Lənkəran şəhər, 74 sayılı Lənkəran kənd, 75 sayılı Lənkəran-Masallı və 76 sayılı Lənkəran-Astara seçki dairələri üzrə ümumilikdə 116 seçki məntəqəsi yaradılıb. Bu məntəqələrin 22-də veb-kameralar quraşdırılıb. Məntəqələr üzrə seçici siyahılarının dəqiqləşdirilməsi artıq başa çatdırılıb.

Seçkilərin qanunvericiliyin tələbləri səviyyəsində keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici seminar-treninglər təşkil olub. Hazırda müşahidəçilərin qeydiyyatı aparılır. Seçki məntəqələri elektrik, telefon xətləri və digər zəruri texniki avadanlıqlarla təchiz olunub.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə qeydə alınmış namizədlərin seçkilərlə görüşlərinin keçirilməsindən ötrü 1 açıq və 1 qapalı yer müəyyənləşdirilib və bu barədə elan "Lənkəran" qəzetində dərc olunub.

73 sayılı Lənkəran şəhər dairə seçki komissiyasının sədri Kərim Heydərov bildirdi ki, dairə üzrə 28 seçki məntəqəsi fəaliyyət göstərir. Bütün seçki məntəqələrində hazırlıq işləri başa çatdırılıb. Məntəqələr yeni tikilmiş və ya əsaslı təmir olunmuş, hər cür şəraitə malik binalarda fəaliyyət göstərir. Dairə üzrə 35491 seçki var. Məntəqələrin 12-də veb-kameralar quraşdırılıb. Bütün seçki məntəqələrində seçici siyahılarının və təşviqat materiallarının əks etdirən lövhələr qurulub. Hər bir məntəqədə Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş təlimatlar, yaddaş kitabçaları və digər seçki sənədləri verilib.

Dairənin şəhər gənclər və idman idarəsinin binasında yerləşən 1 sayılı seçki məntəqəsində hazırlıq tədbirləri lazımı səviyyədə qurulmuşdur.

Məntəqə seçki komissiyasının sədri Tofiq Paşayev bildirdi ki, məntəqə seçkilərə tam hazır vəziyyətdədir, komissiya normal şəkildə fəaliyyət göstərir. Məntəqədə növbətçilik cədvəli tərtib olunub, veb-kamera və telefonlar quraşdırılıb.

Hazırda seçicilərlə maarifləndirmə işləri aparılır, seçki plakatları görünən yerlərdə asılıb. Məntəqədə ilk dəfə səs verənlər, yaşlı seçicilər və xəstələr müəyyənləşdirilib və bildiriş komissiyası üzvləri tərəfindən ünvanlara çatdırılıb.

74 sayılı Lənkəran kənd dairə seçki komissiyası sədrinin müavini Eldar Məmmədov bildirdi ki, DSK-nin əhatə etdiyi 39 seçki məntəqəsində aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiqi etdiyi təqvim planına uyğun aparılır. Həmin məntəqələrdə 34892 seçici səs verəcək. Seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımı şərait yaradılıb.

Onların hamısı zəruri texniki avadanlıqlarla təchiz olunub, 5 məntəqədə veb-kameralar quraşdırılıb, səsvermə kabinetləri hazır vəziyyətə gətirilib, seçici siyahıları dəqiqləşdirilərək lövhələrə yerləşdirilib. Məntəqələrdə seçkinin azad və şəffaf keçirilməsinə şərait yaradan qanunvericilik aktları, seçicilərin hüquq və vəzifələrini, səsvermənin gedişi zamanı qanun pozuntusuna görə məsuliyyəti əks etdirən materiallar qoyulub.

75 sayılı Lənkəran-Masallı seçki dairəsində Lənkəran rayonu üzrə 29 seçki məntəqəsi təşkil edilib. Seçici siyahıları dəqiqləşdirilib və 28523 nəfər seçicinin adı siyahıya daxil olunub. Dairə seçki komissiyasının sədri Cəmil Hüseynov bildirdi ki, dairənin əhatə etdiyi bütün məntəqələr zəruri texniki avadanlıqlarla, elektrik enerjisi, rabitə ilə təchiz olunub. Maarifləndirici plakatlar və seçici siyahı-

ları hamının tanış ola biləcəyi yerlərdən asılıb. Dairənin 3 məntəqəsində veb-kamera quraşdırılıb ki, bu da səsvermənin gedişini izlənilən yerdən onlayn qaydada izləməyə imkan verəcək. Dairə və məntəqə seçki komissiyalarının üzvlərinin Mərkəzi Seçki Komissiyasının keçirdiyi seminar-treninglərdə iştirakı təmin edilib.

75 sayılı dairənin 23 sayılı Şağlaxer kənd seçki məntəqəsinin sədri Lətif Nəhmətov dedi ki, seçkilərə hazırlıq işləri tam başa çatıb. Seçki günü seçicilərin sərbəst səsvermələri və komissiya üzvlərinin normal fəaliyyətləri üçün bütün imkanlar yaradılıb.

76 sayılı Lənkəran-Astara seçki dairəsində də hazırlıq işləri yekunlaşıb. Komissiyanın sədri Məzahir Əliyev dedi ki, burada Lənkəran rayonu üzrə 20 seçki məntəqəsində 17211 nəfər seçici səs verəcək. Məntəqələrin 2-də veb-kameralar quraşdırılıb. Bütün məntəqələr zəruri texniki avadanlıqlarla təchiz olunub. Məntəqələrin yerləşdiyi ərazilərdə seçkilərə bağlı təşviqat plakatları vurulub, prezidentliyə namizədlərin fotoları və seçki platformaları xüsusi lövhələrdə yerləşdirilib. Məntəqələrdə seçici siyahıları açıq yerdə asılıb, izlənilən seçici özünün adını və soyadını həmin siyahıda dəqiqləşdirə bilər.

Dairənin 4 sayılı Siyavər kənd seçki məntəqəsində də seçicilərin normal şəkildə səs verməsi üçün lazımı şərait yaradılıb. Məntəqədə səsvermə kabinetləri qurulub, həkim, ana və uşaq otaqları ayrılıb, seçici siyahıları, seçki plakatları, təşviqat materialları lövhələrdən asılıb. Bu məntəqədə rastlaşdığımız seçici, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fəxrəddin Hüseynov hər dəfə seçki təcrübəsinin təkmilləşdirilməsinə şahidi olduğunu, bu işlərin seçicilərin tərəfindən rəğbətlə qarşılandığını və prezident seçkilərinin azad, şəffaf və demokratik keçəcəyinə əminlik hissi yaratdığını söylədi.

Əlimərdan ƏLİYEV,
"Lənkəran" qəzetinin redaktoru

Qəbəlililər seçkidə nümunə göstərəcəklər

Yaxın günlərdə ölkəmizdə keçiriləcək prezident seçkilərinə Qəbələ rayonunda da hazırlıq işləri başa çatdırılıb. Bir sıra sahələrdə böyük uğurlara imza atan qəbəlililər əvvəlki dövrlərdə olduğu kimi, hazırkı seçkilərdə də nümunəvilikləri ilə seçilmək iddiasındadırlar.

Olduğumuz dairə seçki komissiyası (DSK) və məntəqə seçki komissiyalarında (MnSK) sözün əsl mənasında, onların iddiasının əsaslı olmasını müəşahidə etdik. Seçkilərə xidmət göstərəcək bütün məkanların tam şəkildə hazırlıq vəziyyətinə gətirilməsi göz önündə idi. Bunu istər şəhər və qəsəbələrdə, istərsə də kəndlərdə olan seçki məntəqələrində müşahidə etdik.

116 sayılı Qəbələ Dairə Seçki Komissiyasının sədri Ramiz Əsədov bildirdi ki, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə seçkilərə hazırlıq və seçkilər prosesində DSK və MnSK üzvlərinin maarifləndirilməsi istiqamətində xeyli işlər görüldü. DSK-da trening qrupu yaradılıb. Bu qrupun üzvləri MSK-nın təşkil etdiyi və Bakı şəhərində keçirilən birgünlük seminarla iştirak ediblər. Beləliklə də müvafiq sahə üzrə biliklərini təzələmək imkanı qazanıblar. Fevralın 12-16 tarixlərində yerlərdə bütün MnSK üzvlərini 4 gün ərzində qruplara bölünmək şərti ilə onları Seçki Məcəlləsinin tələbləri və seçki günü tələb olunan hərəkətləri ilə bağlı bilikləri yüksəldilib və yeni üzvlərin maariflənməsinə xüsusi yanaşılıb. DSK-da yaradılmış 3 nəfərdən ibarət ekspert qrupunun vəzifələrinə gəldikdə isə onlar seçkilərə hazırlıq prosesində Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq yazılı və şifahi şif-



keyatlər daxil olarsa, təcili araşdırıb vətəndaşların tələblərini təmin edəcəklər.

Qeydə alınmış namizədlərin təbliğat və təşviqat kampaniyaları üçün də hər cür şərait yaradılıb. 19 fevralda RİH başçısının sərəncamı ilə kütləvi tədbirlər yolu ilə təşviqat kampaniyasının aparılması üçün ham qapalı, həm də açıq yerlər müəyyənləşdirilib. Bu məqsədlə 400 yerlik Mədəniyyət Mərkəzi qapalı, açıq yer kimi isə şəhər stadionu seçilib. Əlavə olaraq bütün məntəqələrin yaxınlığında əyani yolla təbliğat aparmaq üçün təşviqat lövhələri təşkil olunub. Bu da bütün namizədlər haqqında seçicilərə məlumatların çatdırılmasını asanlaşdırır.

DSK sədri bildirdi ki, rəhbərlik etdiyi dairədə 54 məntəqə seçki komissiyası və 43 min 743 seçici var. 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Qəbələdə maraqlı bir məqamla rastlaşdıq. Rayon ərazisində 80-100 arası yaşda 507 sakin olmasına baxmayaraq onların heç biri tərəfindən dairənin seçki qutularını bağli indiyədək ne yazılı, ne də şifahi müraciətlər daxil olub. Bunların arasında 112 yaşlı Şahnabat Əfəndiyeva və 103 yaşlı Qiyafət Şükürova var. Onlar mütləq seçki məntəqəsinə gələrək ele yerində səs vermək arzusundadırlar.

Seçkilərin təşkilatçıları səsverməsinin rahatlığını təmin etmək üçün seçki məntəqələri demək olar ki, əksər yaşayış məntəqələrində təşkil olunub. Rayon ərazisindəki sərhəd zastavasında olan seçicilərin sayı nəzərə

Seçicilərə bildirişlərin paylanması da tam şəkildə yekunlaşıb.

Müraciət əsasında bütün məntəqələr üzrə 500-dən çox qeydiyyatdan çıxma vəsiqəsi verilib. Bu da illər keçdikcə insanların seçkiyə artan maraqlarından irəlilədir.

Məntəqələrdə vəziyyətlə yerində tanış oluruq. Heydər Əliyev prospektindəki 5 saylı tam orta məktəbdə yerləşən Qəbələ şəhər 7 saylı şəhər məntəqəsindəki. Məntəqənin seçkiyə hazırlığı ilk baxışdan hiss olunur. MnSK sədri Osman Qaçayev bildirdi ki, məntəqədə seçici sayı 1159 nəfərdir. Burada əsasən Almalıq yaşayış massivinin sakinləri, o cümlədən Abbas Səhəhət, Fazil Rəhimov, Cahangir Qəhrəmanov, Zaur Süleymanov və digər küçələrin sakinləri səs verəcəklər.

Bildirişlər tam paylandı. 8 nəfərə qeydiyyatdan çıxma vəsiqəsi verilib. Bunlar da əsasən tələbə kontingentinə aiddir. 18 sakin ilk dəfə səs verəcək. Yaşı 80-100 arasında olanlar isə 3 nəfərdir və onlar da özləri məntəqəyə gəlib səs vermək istəyindədirlər.

Mədəniyyət mərkəzində yerləşən veb-kameralı 4 saylı MnSK-dəyik. Məntəqə seçki komissiyasının sədri İmran Babayev bildirdi ki, siyahı üzrə 1198 nəfər seçici var. Burada əsasən Masabəyov V. Qəhrəmanov, H.Aslanov küçələrinin sakinləri səs verəcəklər. 15 nəfər ilk dəfə seçki hüququndan istifadə edəcək. Yaşı 85-i keçənlər isə 9 nəfərdir. 11 nəfər qeydiyyatdan çıxma vəsiqəsi alıb.

Beləliklə, bu rayonda çəkilən seçki qutularını bağli indiyədək ne yazılı, ne də şifahi müraciətlər daxil olub. Bunların arasında 112 yaşlı Şahnabat Əfəndiyeva və 103 yaşlı Qiyafət Şükürova var. Onlar mütləq seçki məntəqəsinə gələrək ele yerində səs vermək arzusundadırlar.

Əli SƏLİMOV,
"Azərbaycan"

**Prezidentliyə qeydə alınmış namizədlərin ödənişsiz təşviqat materialları****ARAZ ƏLİZADƏ MƏMMƏD MÜBARİZ OĞLU****11 APREL 2018-ci ildə KEÇİRİLƏCƏK
SEÇKİLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTLİYİNƏ NAMİZƏD****AZƏRBAYCANÇILIQ – VƏTƏNİN VƏ
XALQIN NİCATIDIR!****Tərcümeyi-hal**

Mən, Araz Əlizadə Məmməd Mübariz oğlu 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulmuşam. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişəm. SSRİ Neft-Qaz Sənayesi Nazirliyinin xətti ilə 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləmişəm. 1979-cu ildən Ukrayna SSR-in paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərslər demişəm.

1987-ci ildə Bakıya qayıtmışam. 1988-ci il may ayının 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçılarından biri olmuşam. 1991-ci ildə Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü olmuşam. Müdafiə Şurasında vəzifəm IV ordunun Azərbaycan Respublikasının tabeliyinə keçməsinə nail olmaq idi. 1991-ci il dekabrın 29-da SSRİ aviasiya marşalı, müdafiə naziri Y.Şapoşnikovla IV ordunun Azərbaycanın tabeliyinə keçməsi haqqında müqavilə imzalandıqdan sonra, Azərbaycan Respublikası Müdafiə Şurasının üzvlüyündən istefa vermişəm.

1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşam.

1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-2012-ci illərdə ASDP-nin həmsədri, 2012-ci il iyun ayının 30-da keçirilmiş partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra partiyanın sədriyəm.

2017-ci ildə keçirilmiş ASDP-nin növbəti qurultayında partiyanın sədri seçilmişəm.

Azərbaycan Sosial Demokrat Partiyasını təmsil edərək 1991-ci ildə Sosialist İnternasionalının Konqresində (İstanbul) ilk dəfə iştirak etmişəm. ASDP Sosialist İnternasionalında əvvəl absorber, sonra assosiativ və konsaltinq (2003-cü ildən) üzvü olmuş, 2016-cı ildən isə bu nüfuzlu təşkilatın tamhüquqlü üzvüdür.

2013-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə namizəd olmuşam.

2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişəm.

Ailəliyəm. İki oğlum, iki nəvəm var.

**AZƏRBAYCAN SOSIAL
DEMOKRAT PARTİYASI***Ana Vətən –**Azərbaycana sədaqət!**Analara – məhəbbət!**Balalara – qayğı!**Qarabağa – azadlıq!**Orduya – ehtiram!**Azərbaycan xalqına –**layiqli həyat!***BİZ
GƏLƏCƏYİK !****MİLLİ DİRÇƏLİŞ HƏRƏKATI
PARTİYASININ****PREZİDENTLİYƏ NAMİZƏDİ****FƏRƏC QULİYEV**

Prezidentliyə qeydə alınmış namizədlərin ödənişsiz təşviqat materialları

TARİXƏ MİLLİ BAXIŞ KONSEPSİYASI

Prezidentliyə namizəd Sərdar Cəlalovun (Məmmədovun) seçki platformasından

Azərbaycan dövlətinin strateji hədəfləri:

- Azərbaycanda dövlətçiliyin geridönməzliyinə nail olunması;
- Azərbaycan xalqının bütövlüyünün təmin edilməsi;
- Azərbaycanın itirilmiş tarixi torpaqlarının qaytarılması;
- Azərbaycan dövlətinin bolğasal gücə çevrilməsi;
- Dünya Azərbaycanlılarının haqqlarının müdafiə edilməsi və Azərbaycan dövləti ətrafında birləşdirilməsi;
- Azərbaycanı inkişaf etmiş ölkələr cərgəsinə çıxarılması.

Tarixi şüur:

Bu vəzifələrin hər biri ayrı-ayrılıqda tarixi vəzifələr olub, yalnız tarixi şüura yiyələnməklə həll edilə bilər. İctimai yaddaşımızı özündə təqdim edən tarixi şüur olmadan cəmiyyətimizi inkişaf etdirmək mümkün deyil. Tarixi şüur xalqımızın keçmişini indisi ilə, indisini gələcəyi ilə əlaqələndirən müxtəlif nəsilərin eyni bir işi davam etdirməsini təmin etməlidir. Tarixi şüurla xalqımız öz keçmiş hərəkətliyini müasir dövrdə, yenidən yaratmağa, tarixi reallıqların zamanlanması ilə onların yeni dövrdə təkrar reallaşdırmağa cəhd etməlidir. Tarixi şüurla cəmiyyətimizin mənlilik və ya kimlik şüuru formalaşdırılmaldır. Tarixi şüur insanlarımızın ictimai özünü dərk etməsinin dərinləşməsidir.

Müasir dövrdə qarşımıza qoyulmuş vəzifələri yerinə yetirmək üçün keçmişimizdən ələ milli hərəkətliyimizi yaddaşa almalyıq ki, həmin hərəkətliyin yeni dövrdə təkrarlanması bizə bu vəzifələrin yerinə yetirilməsinə imkan versin. Bunun üçün tariximizə milli baxış formalaşdırılmaldır. Azərbaycanın tarixinə iki baxış mövcuddur.

Fars baxışı:

Bu baxışa görə Azərbaycan türkləri farslardan dönmə, mədəniyyət və intellektual səviyyəsinə görə, farslardan geridə qalan, öz dövlətçiliyi və müstəqil dəyərlər sistemi olmayan etnik törəmədir. Bunu təsdiq etmək üçün farslar Azərbaycan tarixini təhrif etmiş, tarixi sübutları məhv etmiş, tariximizi, mədəniyyətimizi farslaşdırmış, geopolitik və dini əlaqələrdən istifadə edərək faktiki olaraq bizim milli kimliyimizi özümüze unudurmağa cəhd etmişdir. Bu istiqamətdə Azərbaycan türklərinin görkəmli şəxsiyyətləri fars əsilli insanlar kimi təbliğ edilmiş, Azərbaycan türklərinin yaratdığı imperiyalar, dövlətlər farslaşdırılmış, Azərbaycan türkünün sivilizasiyasının bütün nümunələrini məhv etməyə çalışmışdır.

Rus baxışı:

Bu baxışa görə azərbaycanlıların aborigenliyi inkar edilmiş, azərbaycanlılar tarixi torpaqlarından -Ermənistan, Gürcüstan ərazilərinə qatılmış ərazilərdən köçürülmüş, Azərbaycanı işğal etməkləri, Azərbaycanda yaratdıqları separatist hə-

rəkətlər xalqımızın azadlığı kimi təbliğ edilmiş, milli mədəniyyətimiz rus mədəniyyəti ilə müqayisədə aşağılanmış, Azərbaycan siyasi tarixi saxtalaşdırılmış, Azərbaycan xalqını digər etnoslar arasında assimilyasiyaya məruz qoymuş, xalqımızda milli aşağılılıq kompleksi formalaşdırmış, xalqa yanlış milli ideallar təbliğ edilmiş, tarixi şəxsiyyətlərimizə qarşı xalqda düşmən mövqeyi formalaşdırılmış, Azərbaycanın tarixi torpaqları Ermənistan, Gürcüstan və Dağıstan sərhədlərinə daxil edilmişdir. Farslar, ingilislər və fransızlarla Azərbaycan dövlətçiliyinin bir daha baş qaldırmaması şərti ilə məhv edilməsi üçün beynəlxalq sazişə girmişlər, nəticədə Azərbaycanı parçalamış, Azərbaycan xalqının azadlıq hərəkatları, müstəqillik və birləşmə cəhdləri qan içində boğulmuş, xalqımıza qarşı sosial-iqtisadi və etnik genosid siyasəti aparılmışdır.

Hər iki baxışın tərəfdarları öz təbliğatçılarını, ideoloqlarını, nəzəriyyəçilərini Azərbaycan xalqının nümayəndələrindən seçmiş məhz onların köməyi ilə azərbaycanlıların milli kimliyi unudurulmağa çalışılmışdır.

Milli baxış:

Xalqımızın qarşısında duran tarixi vəzifələri yerinə yetirmək üçün tələb edilən tarixi şüurun formalaşdırılması yalnız öz tariximizə müstəqil milli baxışla mümkündür. Milli baxışın istiqamətləri:

1. Rusların və farsların formalaşdırdığı sosial kodlardan imtina edilməklə yeni müstəqil milli kodlarla Azərbaycan xalqının sosial kodlaşdırılmasının yeniləşdirilməsi;
2. Azərbaycanın tarixi şəxsiyyətlərinin hərəkətliyinin milli dövlətçilik mövqeyindən yenidən dəyərləndirilməsi;
3. Siyasi və dövlətçilik tarixinin bərpa olunması, xalqımızın tarixi hərəkətliyinin öyrənilməsi və yeni dövrdə davam etdirilməsi;
4. Azərbaycanlılarda milli sosial kimlik şüurunun formalaşdırılması;
5. Milli özünü dərk etmənin dərinləşdirilməsi;
6. Xalqda dövlətçilik şüurunun formalaşdırılması, dövlətçilik hissinin gücləndirilməsi ilə tarix yaratmaq hərəkətliyinin stimullaşdırılması;
7. Tarixi idealların işlərinin müasir dövrdə davam etdirilməsi.

Hafiz Hacıyev



Müasir Müsavat Partiyası

Prezidentliyə qeydə alınmış namizədlərin ödənişsiz təşviqat materialları



Razi Nurullayev - Prezidentliyə namizəd

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayev, 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində dünyaya gəlib.

O, 1978-1988-ci illərdə İmişli rayonu, Xəlfəli kənd məktəbində orta təhsil alıb. 1992-1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakültəsində, 2000-2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsində ali təhsil alıb.

2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi (Ford Motor Company International Fellowship of the 92nd Street Y Developing Community Leaders, 2009) ixtisaslandırma kursunu bitirib.

1994-cü ilin yanvar ayından 1995-ci ilin noyabr ayına qədər "ÇAĞ" qəzetində müxbir işləyib. Bu qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı onlarla yazılar yazıb, "The Daily Mail", "The Times" və "The Guardian" kimi qəzetlərdən onlarla tərcümələr edib.

1995-ci ildə Azərbaycanın Bakı şəhərində yerləşən "Hyatt Regency" hotelində VIP qonaqlarla iş vəzifəsində çalışıb. 1995-1997-ci illərdə "McDermott Marine Construction"da tərcüməçi, anbar və alqı-satqıya nəzarət işində işləyib. J.Ray McDermott, Bakı, Azərbaycan, "Cıraq 1" neft platformasında quruda və dənizdə iş, baş injenerin köməkçisi və gəmi kapitanının tərcüməçisi olub. 1998-ci ildə Rusiyanın Həştərxan şəhərində yerləşən "BUE Caspian Ltd." şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb. 1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"da menecer köməkçisi və tərcüməçi olub. 1999-cu ildən 2011-ci ilə qədər Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DIUC) həmsədri olub. Burada demokratikləşmə, Siyasi bilik və bacarıqların artırılması, Neft və qaz sahəsində şəffafliq sahələrində fəaliyyət göstərmiş. 1999-cu ildən onlarla böyük və kiçik proqramların həyata keçirilməsinə rəhbərlik edib. Siyasi bilik və bacarıqların artırılması üzrə 2003-cü ildən Niderlandın Liberal və Əmək partiyaları ilə birlikdə onlarla proqramlar həyata keçirib. Layihələrin yazılması, təlim materiallarının hazırlanması, qiymətləndirmə, monitorinq, təlimlərin aparılması, beynəlxalq və yerli tədbirlərdə təmsilçilik, danışıqların aparılması, donorlarla əlaqənin qurulması və inkişaf etdirilməsi işlərini həyata keçirib. 2001-ci ilin may ayından 2003-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın "International Alert" təşkilatının Azərbaycan ölkə konsultantı olub. Bakı-Tbilisi-Ceyhan ƏİBK-nin Azərbaycan sərhədləri daxilində münəcişə nöqtəyi-nəzərindən təsirlərinin qiymətləndirilməsi, digər QHT-lərlə International Alert arasında əlaqə şəxsi kimi çıxış etmək, yerli təşkilatlarla görüşlərdə tərcüməçi kimi iştirak etmək, international Alert təşkilatının nümayəndələrinin regionalara səfərlərdə müşayiət etmək istiqamətində fəaliyyət göstərmiş. 2001-2002-ci illərdə Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub. Beynəlxalq tədbirlərdə təmsilçilik, ümumi rəhbərlik vəzifələrində fəaliyyət göstərmiş. 2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində ingilis dilinin qrammatikasından müəhazirələr deyib. 2002-ci ilin fevral ayında AMEA Beynəlxalq Mədəniyyət İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Beynəlxalq Mənasibətlər və Beynəlxalq Hüquq" şöbəsində elmi işçi kimi fəaliyyət göstərmiş. 2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının koordinatoru olub. 2009-cu ilin sentyabr ayından 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub. 2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.

Uzun illərdir aktiv siyasətdə olan Razi Nurullayev seçkilərdə iştirak baxımından geniş təcrübəyə malikdir. Belə ki, o, 2005-ci il Parlament seçkilərində 8 saylı Binəqədi seçki dairəsindən namizəd olub. Uğurlu bir seçki kampaniyası aparıb və təbliğat işinin təşkilində Niderland seçki mütəxəssisləri yardımçı olub. 2009-cu il Bələdiyyə seçkilərində 8 saylı Binəqədi 1-ci SD-dən Binəqədi rayonu Bələdiyyə üzvlüyünə namizəd olub. 2010-cu il Parlament seçkilərində AXCP-Müsavat seçki blokunun 23 saylı Nəsimi-Səbail SD-dən vahid namizəd olub.

Razi Nurullayevin 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri seçilməsi ölkə gündəminin, Azərbaycan siyasətinə səs-küy gətirib. Belə ki, 19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr - AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirilib və gizli səsvermə yoluyla Razi Nurullayev səs çoxluğuyla AXCP sədri seçilib.

Razi Nurullayev həmçinin müxtəlif ölkələrdə və təşkilatlarda yüzlərlə təlim və proqramlar keçirib.

İdarəetmə və təşkilatçılıq, siyasi və seçkilər sahəsində yerli və beynəlxalq təcrübə, onlarla beynəlxalq sertifikat və diplomlar, beynəlxalq standartlara uyğun böyük layihə təkliflərinin və biznes planların hazırlanması, böyük proqramların idarə olunması, beynəlxalq və yerli tədbirlərin yüksək səviyyədə təşkil, beynəlxalq münasibətlər üzrə təhlillər Razi Nurullayevin xüsusi bacarıqlarına daxildir. Azərbaycan, rus, ingilis, fransız və türk dillərində danışır.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 30 mart 2018-ci il tarixli 15/88 sayılı qərarına əsasən dərc edilir

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələri haqqında

MƏLUMAT

(119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsi)

Seçki dairəsinin sıra sayı və adı	Veb-kamera quraşdırılan seçki məntəqələrinin sıra sayı
1 - Şorur-Sədorok	1, 22, 25, 27, 31
2 - Şorur	1, 4, 5, 8, 50
3 - Babək-Kəngərli-Naxçıvan	12, 17, 41, 42, 45
4 - Naxçıvan şəhər	10, 12, 15, 17, 28
5 - Şahbuz-Babək	1, 2, 26, 31, 34
6 - Culfa-Babək	16, 17, 21, 22, 26
7 - Ordubad-Culfa	1, 2, 3, 4, 6
8 - Binəqədi I	3, 4, 7, 9, 19, 20, 26, 30, 32, 35
9 - Binəqədi II	2, 5, 8, 9, 11, 12, 13, 15, 19, 24
10 - Binəqədi III	3, 6, 8, 10, 21, 25, 27, 30, 32, 33
11 - Qaradağ	2, 4, 14, 16, 18, 20, 24, 25, 26, 27
12 - Qaradağ-Binəqədi-Yasamal	2, 4, 5, 6, 8, 10, 11, 12, 14, 24, 27, 32
13 - Xəzər-Pirallahı	1, 6, 10, 11, 12, 16, 23, 32, 34, 35
14 - Xəzər	1, 3, 7, 13, 16, 20, 22, 26, 27, 35
15 - Yasamal I	1, 2, 4, 9, 11, 16, 17, 18, 22, 25
16 - Yasamal II	5, 6, 7, 8, 11, 12, 16, 17, 25, 26
17 - Yasamal III	1, 2, 3, 4, 5, 8, 12, 13, 26, 27
18 - Nərimanov-Nizami	3, 4, 7, 9, 12, 16, 17, 19, 22, 27
19 - Nərimanov I	6, 7, 9, 12, 13, 16, 20, 24, 26, 28
20 - Nərimanov II	1, 4, 5, 7, 8, 16, 19, 21, 25, 26
21 - Nəsimi I	1, 5, 8, 10, 11, 15, 16, 20, 21, 24
22 - Nəsimi II	2, 5, 13, 14, 19, 23, 25, 26, 27, 28
23 - Nəsimi-Səbail	2, 9, 11, 12, 13, 15, 17, 20, 22, 28
24 - Nizami I	3, 7, 9, 11, 14, 20, 22, 23, 24, 25
25 - Nizami II	2, 6, 10, 12, 14, 18, 20, 26, 27, 30
26 - Sabuncu I	5, 9, 15, 20, 21, 24, 25, 26, 28, 30
27 - Sabuncu II	2, 4, 5, 7, 9, 20, 21, 24, 29, 30
28 - Sabuncu III	1, 5, 9, 10, 12, 17, 18, 20, 21, 22
29 - Səbail	1, 2, 4, 5, 10, 11, 13, 15, 17, 19, 22, 23
30 - Suraxanı I	5, 6, 8, 9, 13, 14, 15, 18, 23, 25
31 - Suraxanı II	2, 4, 6, 7, 9, 12, 14, 18, 22, 27
32 - Suraxanı III	1, 4, 10, 11, 12, 14, 19, 21, 22, 29
33 - Xətai I	3, 5, 9, 12, 14, 20, 23, 24, 29, 30
34 - Xətai II	2, 7, 9, 13, 15, 18, 22, 24, 28, 33
35 - Xətai III	1, 6, 10, 12, 14, 15, 17, 20, 21, 23
36 - Xətai IV	2, 4, 5, 7, 9, 12, 15, 17, 21, 22
37 - Nizami I (Gəncə)	2, 5, 9, 13, 15, 16, 19, 21, 22, 24
38 - Nizami II (Gəncə)	4, 6, 7, 10, 12, 13, 16, 17, 18, 21
39 - Kəpəz I (Gəncə)	2, 3, 5, 8, 13, 15, 16, 20, 23
40 - Kəpəz II (Gəncə)	3, 5, 8, 12, 15, 16, 18, 20, 22, 25, 28
41 - Sumqayıt I	1, 2, 5, 6, 9, 11, 12, 18, 22, 23

42 - Sumqayıt II	5, 8, 12, 15, 20, 22, 26, 30, 32, 37
43 - Sumqayıt III	3, 5, 11, 13, 18, 20, 24, 27, 33
44 - Sumqayıt-Xızı	2, 6, 13, 16, 17, 20, 21, 23, 31
45 - Abşeron	2, 4, 5, 8, 10, 11, 12, 14, 18, 22, 25, 30
46 - Şirvan	1, 10, 12, 14, 15, 16, 17, 21, 24, 25, 27, 28
47 - Mingəçevir	4, 5, 9, 12, 15, 17, 19, 22, 23, 24, 25, 28
48 - Yevlax	2, 3, 4, 5, 6, 8, 9, 10, 11, 12, 13, 16, 17, 18, 19
49 - Yevlax-Mingəçevir	4, 7, 15, 18, 21, 34, 35
50 - Abşeron-Qobustan	1, 4, 8, 10, 22, 44, 46
51 - Qusar	1, 7, 8, 14, 34, 36, 38, 43, 47, 50
52 - Quba	1, 2, 3, 5, 7, 9, 11, 16, 24, 54
53 - Quba-Qusar	1, 3, 6, 8, 14, 21, 22, 31, 34, 38
54 - Şabran-Siyazan	1, 2, 3, 4, 7, 46, 47, 49, 50, 53
55 - Xaçmaz şəhər	1, 2, 5, 6, 7, 8, 10, 11, 12, 24, 25, 37
56 - Xaçmaz kənd	1, 2, 3, 4, 5, 6, 7, 13, 24, 30
57 - Kürdəmir	1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 14, 22
58 - Hacıqabul-Kürdəmir	1, 2, 3, 4, 5, 8, 9, 11
59 - Salyan	3, 4, 5, 7, 16, 19, 22, 26
60 - Salyan-Neftçala	1, 3, 11, 12, 30
61 - Neftçala	3, 7, 8, 14, 37
62 - Saatlı	3, 4, 6, 23, 25
63 - Sabirabad I	4, 11, 12, 20, 28
64 - Sabirabad II	3, 28, 37, 39, 40
65 - Saatlı-Sabirabad-Kürdəmir	8, 18, 19, 52
66 - Biləsuvar	1, 2, 3, 4, 5, 7, 9, 10, 15, 42
67 - Cəlilabad şəhər	1, 3, 4, 5, 8, 9, 11, 13, 15, 18, 19, 26
68 - Cəlilabad kənd	2, 3, 6, 9, 13
69 - Cəlilabad-Masallı-Biləsuvar	1, 6, 8, 20, 30, 32
70 - Masallı şəhər	1, 2, 3, 5, 6, 7, 8, 10, 11, 22, 26
71 - Masallı kənd	11, 19, 26, 31, 33
72 - Yardımlı-Masallı	1, 2, 39, 45, 66
73 - Lənkəran şəhər	3, 4, 5, 6, 7, 8, 10, 13, 14, 22, 23, 25
74 - Lənkəran kənd	2, 23, 26, 29, 31
75 - Lənkəran-Masallı	1, 12, 25, 36, 38
76 - Lənkəran-Astara	1, 6, 25, 39, 42, 44
77 - Astara	1, 2, 3, 4, 6, 8, 20, 22, 26
78 - Lerik	1, 2, 3, 20, 74
79 - İmişli	2, 3, 8, 10, 11
80 - İmişli-Beyləqan	1, 2, 10, 13, 40, 42
81 - Beyləqan	3, 6, 15, 17, 34
82 - Ağcabədi	2, 3, 7, 8, 11, 13, 22
83 - Ağcabədi-Füzuli	1, 2, 21, 23
84 - Füzuli	3, 4, 6, 7, 9, 17, 23

85 - Şamaxı	1, 3, 4, 5, 6, 9, 10, 12, 13, 46, 47
86 - İsmayilli	1, 2, 3, 4, 35, 37
87 - Ağsu-İsmayilli	1, 2, 3, 4, 5, 6, 7, 27, 28
88 - Göyçay	5, 8, 11, 24, 32
89 - Göyçay-Ağdaş	2, 3, 4, 7, 8, 11, 12, 19, 24, 27, 28, 33
90 - Ağdaş	2, 4, 5, 9, 10, 11, 13, 17, 20, 21
91 - Ucar	2, 3, 4, 5, 6, 10, 12, 14, 27, 34
92 - Zərdab-Ucar	1, 2, 3, 4, 5, 15, 17, 23
93 - Bərdə şəhər	1, 2, 3, 4, 7, 8, 10, 13, 14, 31, 33
94 - Bərdə kənd	6, 11, 22, 27, 45
95 - Tərtər	1, 2, 3, 4, 5, 6, 10, 31
96 - Goranboy-Naftalan	1, 2, 3, 16, 17, 40, 41
97 - Goranboy-Ağdam-Tərtər	2, 3, 9, 10, 14, 18
98 - Şəmkir şəhər	1, 3, 4, 5, 6, 7, 8, 9, 11, 12, 14, 23
99 - Şəmkir kənd	6, 14, 16, 21, 36
100 - Şəmkir-Daşkasan	16, 18, 21, 22, 30, 31, 32, 33
101 - Göygöl-Daşkasan	1, 2, 3, 6, 7, 24, 27, 42, 46
102 - Samux-Şəmkir	1, 2, 3, 4, 5, 6, 10, 31, 39
103 - Gədəbəy	3, 5, 9, 10, 12, 36
104 - Gədəbəy-Tovuz	1, 8, 9, 18, 19, 21
105 - Tovuz	2, 4, 11, 15, 17, 24, 25, 32, 35, 39
106 - Tovuz-Qazax-Ağstafa	1, 2, 3, 8, 10, 11, 14, 17
107 - Qazax	1, 2, 3, 4, 5, 6, 7, 8, 24, 31
108 - Ağstafa	1, 2, 3, 4, 5, 6, 8, 21
109 - Balakan	1, 2, 4, 5, 12, 13, 31, 32
110 - Zaqatala	5, 10, 27, 30, 41
111 - Zaqatala-Balakan	1, 2, 3, 5, 6, 7, 8, 9, 30, 35
112 - Qax	1, 2, 3, 4, 5, 16, 23, 27
113 - Şəki şəhər	1, 2, 4, 7, 8, 9, 10, 12, 13, 14, 15, 17, 18, 19, 21
114 - Şəki kənd I	1, 5, 7, 8, 35, 37, 42
115 - Şəki kənd II	3, 5, 15, 16, 29, 32, 35
116 - Qəbələ	1, 2, 3, 4, 5, 8, 17, 20, 22, 23
117 - Ögüz-Qəbələ	19, 23, 29, 30, 31, 32, 51
118 - Ağdam şəhər	1, 28
119 - Ağdam kənd	21, 35

Qeyd: Ermanistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 6 seçki dairəsi üzrə (120 sayılı Cəbrayıl-Qubadlı, 121 sayılı Laçın, 122 sayılı Xankəndi, 123 sayılı Kəlbəcər, 124 sayılı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 sayılı Zəngilan-Qubadlı) veb-kameraların quraşdırılması nəzərdə tutulmuşdur.

İqtisadi müstəqillik siyasi müstəqilliyin qarantıdır

Əvvəli 1-ci səh.

Mühüm geosiyasi aktor, beynəlxalq tranzit mərkəzi

Azərbaycan hazırda regional lider, bir sıra qlobal məsələlərdə mühüm geosiyasi aktor, habelə beynəlxalq imici durmadan artan nüfuzlu ölkədir. Azərbaycan "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət ("Şahdiniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP) "Cənub qaz dəhlizi" kimi milyardlarla investisiya yatırılan layihələrinin əsas təşəbbüskarlarından biridir.

Azərbaycanın təşəbbüskarı olduğu və davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrinin əlaqələndirən Xəzər dənizi sahiliindəki logistik mərkəz kimi strateji təməl komponentləri istiqamətli olaraq transregional infrastrukturun inkişafında keyfiyyətə yeni nailiyyətləri nümayiş etdirir.

Cənab İlah Əliyevin söylədiyi kimi, bütün bu layihələr

bir daha sübut edir ki, Azərbaycan son 15 il ərzində böyük və şərəfli yol keçib. İri sərəməyçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesablarına respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən ölkə kimi seçiyələndirilib.

Bütün istiqamətlər üzrə konseptual yanaşma

Bütün bunlar bir daha təsdiqləyir ki, bu illər ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib.

Bunu təkcə biz yox, beynəlxalq təşkilatlar da mütəmadi olaraq təsdiqləyir. Nailiyyətlər beynəlxalq strukturlar tərəfindən qiymət verilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan global rəqabətqabiliyyətiliyinə görə 35-ci yeri tutur. Forumun inkişaf indeksinə görə isə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutur. Yeni, Azərbaycanca irəlilədi yalnız 30 inki-

şaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Cənab İlah Əliyev vurğulayıb ki, bu göstərici Azərbaycanın nəyə nail olduğunu hər şeydən yaxşı nümayiş etdirən faktordır: "Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradıb. Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə verməmiş sosial-iqtisadi siyasətin nəticəsidir".

Öminliklə deyə bilərik ki, Azərbaycan son 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramları əsasında çox böyük tarixi uğurlara imza atıb və dövlət başçısının söylədiyi kimi, bu müddət ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədrətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb: "Dövlətin davamlı inkişafı yalnız itilmalı addımların ardıcılığı, onların prioritetləri düzgün planlaşdırılmış olduca mümkündür və onlar nəticəyə yönəldilməlidir. Biz həmişə populyarizm, populist ritorikadan uzaq olmuşuq. Bəzən hefta çalışmışıq ki, özürümü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurlu inkişaf etməsi üçün lazımlı olan işi görək. Bir daha deməliyəm ki, bizim daxili inkişafı bağlı məsələlərə sarıdan heç bir çətinliyimiz olmayıb və düşüncəm ki, olmayacaq".

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Azərbaycanın sosial infrastruktur problemi yoxdur

Əvvəli 1-ci səh.

Çünki hər bir layihə bir neçə kəndi əhatə edir. Bu da kənd əhalisinin gediş-gəlişinin rahatlığı ilə yanaşı, yetişdirdiyi məhsulunu bazarla vaxtında çıxarılması probleminin həllinə də böyük kömək göstərir.

Ümumiyyətlə, yol inkişaf deməkdir. Qeyri-neft sektorunun əsas qollarından biri olan turizmin inkişafına da bunun böyük müsbət təsiri var.

Son illərdə Azərbaycanda 3 mindən çox məktəbin tikilməsi, 640-dan çox tibb müəssisəsinin inşa, yaxud əsaslı təmir edilməsi də sərəməyçi olmayan faktordur. İndi bütün rayonlarda olimpiya idman kompleksləri, yaxud digər böyük idman qurğuları fəaliyyət göstərir. Bölgələrdə istifadəyə verilmiş müalicə diaqnostika mərkəzləri ən müasir tibb avadanlıqları ilə təchiz olunub. Bunlar Azərbaycan dövlətinin siyasətinin

mərkəzində vətəndaşların maraqlarının dayandığını bir daha sübut edir.

Önemli faktlardan biri də odur ki, Azərbaycanın infrastruktur layihələrinin həyata keçirilməsi davamlı xarakter daşıyır. Bu isə ölkənin inkişafının dinamik davam etdiyini, xalqın güzəranının getdikcə yaxşılaşdığını göstərir.

Flora SADIQLI, "Azərbaycan"

Prezidentliyə qeydə alınmış namizədlərin ödənişsiz təşviqat materialları

*Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyası*

**İSLAHAT
İNKİŞAF** və

Qüdrət Müzəffər oğlu Həsənquliyev

ZAHİD ORUCUN 4-CÜ ÇIXIŞININ MƏTNİ

Əgər siz məndən soruşsaydınız ki, Azərbaycanı müstəqilliyinə və demokratik inkişafına ən böyük təhlükə nədir, ola bilsin cavabım bir çoxları üçün gözlənilməz olardı. İstər Qarabağa məsələsi, beynəlxalq terrorçuluq, dini ekstremizm, yaxud xaricdən ixrac olunan demokratiya bizim azadlığımıza təhlükədir, lakin mənim nəzərimdə bir nömrəli deyil. Bizim milli varlığımıza ən böyük təhlükə mövqesizlik, biganəlik və laqeyidlikdir.

Diqqət yetirin, Azərbaycana xaricdən açıq aşkar terror çağırışları edilir, müqəddəs yerləri dağıtmaq və siyasi qətlər həyata keçirmək bəyanatları yayılır. Onlar 12-ci Qırmızı ordu kimi gələcəklərini bəyan edirlər, amma mütləq əksəriyyət susur.

Ona görə də mən, 100 minlərlə Heydər Əliyevsevərlərə müraciət edirəm, əgər kimsə sizin ideallarınızı ləkələmək istəyirsə, siz də onlara kəskin cavab verin!!

Mən, hökumət və dövlət adlarına, yerli icra hakimiyyəti orqanlarına müraciət edirəm, 20 il qabaq hər həftə Heydər Əliyev haqda bir-iki kitab təqdimatına bizi çağırırdınız, indi yaradıcılıq pəriniz sizi tərk edib, deyin görək, hansı sirlərinizin açılıb töküləcəyindən qorxursunuz! Biz də sizi doğrulara və oğurlara bölüb kimsə asıb-kəsməklə hədələmirik ki, heç olmasa oturdunuz kreslo naminə mövqeyinizi bildirin. İmam Əli deyirdi ki, səbr iki cürdür: bir böyünmədiyinə dözmək, bir də sevdiyinizə görə dözmək-sizdə indi hansındadır?

Mən, Elmar Məmmədov müraciət edirəm, onsuz da xarici işlər naziri oldandıqdan apardığı danışıqlar haqqında nə xalqa, nə də parlamentə bir dəfə hesabat verməmişsiniz, heç olmasa, Qərb ölkələrinin səfirliklərini dəvət edib onların ölkələrindən bizə öleyhimizə hazırlanan İŞİD-çiləri qoruyub saxlamaqda məqsədlərinin nə olduğunu soruşasınız. Axı onlar növbəti dövlətə, neft buruqlarını dağıtmaqdan tutmuş hər şeyə təhlükə törəməklərini deyirlər. Həmin

GÜCLÜ DÖVLƏT, RƏHBƏRİNƏ BƏNZƏYİR!

ZAHİD ORUC

**SƏN, SEÇDİYİNƏ
LAYİQSƏN!**

**Azərbaycan Respublikasının
Prezidentliyinə namizəd**

Sifarişçi: Zahid Oruc. Sifariş № _____
Çapa imzalanmışdır: 18.03.2018. Tirajı: 6 000
"Şərq-Qərb" ASC mətbəəsində çap olunmuşdur.
Bakı şəhəri, Aşıq Ələsgər küçəsi, 17.

materiallar törcümə olunaraq diplomatik vasitəsilə ölkələrə çatdırılmamışdır. Çünki 51-ci il Qaçqınlıq statusu haqda Beynəlxalq konvensiya belə onları məsuliyyətdən azad etmir. Elə isə səfirliklər niyə susur?

Bildiyiniz kimi, Azərbaycanın demokratik gələcəyini qurmağa 3 qüvvə iddialıdır. Onların biri uzun müddətdir xaricdə yaşayan Rəsul Qılıyevdir. Bilirsiniz ki, o Azərbaycan parlamentinin sədri olub və bu ölkədə neft buruqlarını özəlləşdirib Berezovski, Abramoviç,

Qusinski olmaq istəyirdi, ona da Heydər Əliyev imkan verməyində çıxıb ölkədən getdi.

İndi birçün müqayisə aparmaq istəyirəm-ötən əsrin əvvəllərində Cümhuriyyət parlamentinin sədri Əlimərdan bəy Topçubaşov min bir əziyyətlə getdi İstanbula, oradan Parisə və o işqılalçı mücahidlər Azərbaycanın müstəqilliyini tanıdırmağa nail oldular. 1920-ci ildə onlar istəklərinə çatdılar, lakin az sonra bolşeviklər gəlib Bakını aldılar və Topçubaşov, Ceyhun Hacıbəyli Parisdə qalıb

orada kasıblıq içində, lakin yüksək vətən sevgisi ilə dünyadan köçdülər. İndi xalqdan oğurladığını yeyən Rəsul Qılıyevlə Topçubaşov bir-birinə bənzəyirmi?

Demokratiyanı qurmaq istəyən o birisi qüvvə Milli Şuraya daxil olanlardır. Əli Kərimli 25 ildir bir taxtda oturub, məni tənqid edib ki, hakimiyyəti müdafiə edirəm, lakin Əli Kərimli 1995-2002-ci ildə cənab İlham Əliyevin vəkili olub. Mən bunu sübut edə bilərəm. Çünki onun müəllimi Eldar Nazmazov hələ sağdır. On martda mitinq

dən sonra Əli Kərimlini yüzə yaxın gənc gətirib məşinə oyləşdirir. Adımı kimdən qoruyurlar? Bəs onlar bütüldürməyə qarşı idilər, nə oldu özləri ikona bəsləyirlər. Onu əhatə edən o gənclər ki, vardi, bax 1992-ci ildə onların hamısı indiki Şahidlər Xiyabınında uyu-yur. Ona görə də belə qüvvənin gələcəyi yoxdur.

Bəs, hakimiyyətin siyasətində məni narahat edən nədir-istənilən bir nəfər vəzifəsinə işdən çıxarırsan, yeni gələnlərin sistemi və binanı söküb təzədən

yığır. Hər yeni gələnlə deyir ki, ondan əvvəl həmin qurumu dağıdıblar. Beləliklə, kollektiv yığılıb hamısı köhnə rəhbəri söyür. Bu imkan verməz ki, varislik və müsbət ənənələr yarasın.

Amerikada Tramp Obamanı əvəz edib, cəmi 3500 vəzifəyə yeni təyinat olacaq. Amma bizdə bir xəstəxana rəhbəri, bir texnikum direktoru işdən çıxarılır və elə hamısında, dərhal dediyimiz problem başlayır. Ona görə də bizim 4 cü şüarımız belədir: "peşəkarlar öz vəzifələrini qoruyub saxlamalıdır!"



Prezident seçkiləri ərəfəsində düşmənin törədə biləcəyi təxribatların qarşısı qətiyyətlə alınacaq

Aprelin 7-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun sədrliyi və nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirləri və Azərbaycan Ordusunun qarşısına qoyduğu tapşırıqları şəxsi həyəətə çatdırıb.

Ali Baş Komandanın orduya yüksək qiymət verdiyini, daim diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayan müdafiə naziri cəbhə bölgəsində mövcud vəziyyəti təhlil edib və qarşıda duran vəzifələrdən danışıb. Səfərbərlik və hərbi xidmətə çağırışın Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə uğurla davam etdirildiyini bildiren nazir gənc əsgərlərin qəbulu və yerləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Müdafiə naziri qarşında gələn prezident seçkilərinin hərbi hissələrdə də yüksək səviyyədə təşkil və keçirilməsi ilə bağlı konkret tapşırıqlarını çatdırıb. Həmçinin bu ərəfədə düşmənin tərəfindən cəbhə xəttində ehtimal olunan istənilən təxribatlara daim hazır olmaq, belə hallar baş versə, dərhal qarşısının alınması məqsədilə qətiyyətli tədbirlər görmək tapşırılıb.

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Aygeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Bala Cəfəri kəndlərində, Berd rayonunun Moses-qex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Nəmirlil, Şıxlar, Sarıcalı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Cəbrayıl rayonunun Nüzgər və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Baharın ilk çiçəkləri



Foto F.BAĞIROVUNDUR

Respublika fənn olimpiadalarının yarımfina turunda şagirdlər müxtəlif fənlər üzrə biliklərini sınaıblar

Aprelin 7-də respublika fənn olimpiadalarının yarımfina turu keçirilib. Olimpiada Bakı şəhərində dörd, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Şəki şəhərləri, İsmayilli, Şəmkir, Ağdaş və Quba rayonlarının hər biri üzrə bir mərkəzdə təşkil olunub. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiadaların respublika mərhələsinin yarımfina turunda IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınaıblar.



olimpiadalarının yarımfina turunda yuxarı nəticə göstərən şagirdlər final mərhələsində iştirak hüququ qazanacaqlar.

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında keçirilən respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1.419, coğrafiya fənni üzrə 1.458, riyaziyyat fənni üzrə 1.067, tarix fənni üzrə 617, fizika fənni üzrə 405, kimya fənni üzrə 377, biologiya

fənni üzrə 430, informatika fənni üzrə 121 şagird növbəti mərhələdə iştirak hüququ qazanıb. Olimpiadaların təşkil edilməsinin məqsədi istedadlı uşaqların aşkara çıxarılması, şagirdlərdə fənlərə marağın artırılması, onların sağlamlıq rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.

Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın baş sponsorluğu ilə keçirilir.

Yana Melikayeva və Askar Abdrazakovun Heydər Əliyev Mərkəzində konserti olacaq

İyunun 1-də Rusiyanın tanınmış opera müğənniləri Yana Melikayeva və Askar Abdrazakovun Heydər Əliyev Mərkəzində konserti olacaq. Konsert proqramı klassik musiqisiziflər üçün harmonik və unikal səslər, bənzersiz ifalar dinləmək imkanı yaradacaq.

Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Yana Melikayeva və Askar Abdrazakovun təmasaqlarına müxtəlif operalardan arıyalar, romanslar təqdim edəcəklər. Bəzi əsərlər duet şəklində ifa olunaçaq. Solistləri Fuad İbrahimovun dirijoruluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Sinfonik Orkestri müşayiət edəcək.

Yana Melikayeva Rusiya Teatr İnşəsənəti Akademiyasını bitirib. Vokal sinfində SSRİ xalq artisti, opera müğənnisi Tamara Sinyavskayanın ilk tələbəsi olub. Yana Melikayevanın vokal imkanlarını dəfələrlə onun dərslərində iştirak etmiş dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayev yüksək qiymətləndirib. Yana Melikayeva müxtəlif beynəlxalq müsabiqələrin qalibi olub.

Metso-soprano səs təmbrinə sahib müğənni Sergey Raxmaninov, Pyotr Çaykovskinin romanslarını, məşhur operalardan çoxsaylı arıyaları ifa edir. "Çar gəlini"ndə Lyubaşa, "Orlean qızı"nda İoanna, "Yevgeni Onegin"də Olqa, "Karmen"də Karmen, "Orfey və Evridika"da Orfey, "Samson və Dalila"da Dalila və s.

Başqırdistan Respublikasının xalq artisti Askar Abdrazakov Ufa Dövlət Konservatoriyasında, daha sonra Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. Hələ tələbəlik illərindən beynəlxalq müsabiqələrdə ardıcıl qələbələr qazanıb, birinci yer və Qran-pri mükafatlarına sahib olub. 1995-ci ildə Afina Mariya Kallas adına müsabiqədə Qran-pri alan ilk kişi səsli olub.

Dünyanın ən yaxşı səhnələrində, o cümlədən "Bolşoy Teatr" (Moskva), Mariya teatri (Sankt-Peterburq), "Metropoliten-opera" (Nyuyork), Vaşinqton operası, "La Skala" (Milan), "Liseo" teatri (Barselona), "Kolon" teatri (Buenos-Ayres), "Real" teatri (Madrid), "Satte" teatri (Paris), Bavar Dövlət Operası (Münxen), Berlin Dövlət Operası, Hamburq Dövlət Operasında çıxış edib.

O, səhnədə Plasio Domingo, Xose Karre-ra, Mirella Freni, Feruço Furlanetto, Dmitri Xvorostovski, Anna Netrebko və digər tanınmış opera ifaçıları ilə tərəf müqabil olub.

Müğənni Boris ("Boris Qodunov"), Atilla ("Atilla"), İli Filip ("Don Karlos"), Banko ("Maqbet"), Don Kixot ("Don Kixot"), Mefistofel ("Faust") və digər obrazların partiyalarını əhatə edən geniş repertuara malikdir.

Konsertin biletlərini Mərkəzin kassası və saytından almaq olar.

Həftəsonu bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacaq

Ölkə ərazisində aprelin 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8°, gündüz 15-20° isti, Bakıda gecə 6-8°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək - 763 mm civə sütununda 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80%, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10°, gündüz 16-21° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarə rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.



Beynəlxalq aləm

HADİSƏLƏR, FAKTLAR

ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirdi

ABŞ hökuməti, vəd etdiyi kimi, Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Bu barədə "Interfaks" agentliyi xəbər verir.

Amerika Maliyyə Nazirliyinin saytdında 41 fiqurandan ibarət siyahı yerləşdirilib. Onların arasında rusiyalı məmurlar, oliqarxlar və şirkətlər var. Maliyyə naziri Steven Mnuçinin dediyinə görə, Rusiya hökuməti bütün dünyada müxtəlif cinayətkar hərəkətlərdə iştirak edir. Sanksiyalara 7 rusiyalı oliqarx, 12 iri şirkət, 17 yüksək vəzi-



fəli məmur məruz qalmışdır. Siyahıya Vladimir Boqdanov, Oleg Deripaska, Süleyman Kerimov, İqor Rotenverq, Kirill Şamalo, Andrey Skoç və Viktor Vekselberqin adları daxil edilib.

ABŞ-in məhdudiyyətlərinə həmçinin "B-Finance Ltd", "En+Group Plc", "YevrosibEnergo" ASC və "QAZ qrupu", "Rosoboroneksport" şirkəti və "Rusiya Maliyyə Korporasiyası" bankı məruz qalmışdır.

Suriya ordusu Dumada əməliyyata başladı

Suriya ordusu Şərqi Quta bölgəsinin Duma şəhərində "Ceys-əl-İslam" radikal qruplaşmasının silahlarına qarşı əməliyyata başlamışdır. SANA agentliyinin xəbərinə görə, qruplaşmanın üzvləri paytaxt Dəməşqin yaşayış rayonlarını raket atəsinə tutmuşlar.



Bundan əvvəl bildirilirdi ki, Suriya ordusu ilə razılaşmanı pozan terrorçular Muxeyyerin əl-Validin qəsəbəsində açılmış humanitar

dəhlizi və paytaxtın ətrafındakı Əsəd məhəlləsinin mi-naaatanlardan atəşə tutulub. Nəticədə 4 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

Agentliyin xəbərinə görə, "Ceys-əl-İslam"ın terrorçuları Duma üzrə sazış pozaraq şəhərdə oğurladıqları adamları azad etmək istəmişlər. Suriya ordusu qruplaşmanın Dumadakı bazalarını raket atəsinə tutmuşdur.

Çexiyada hakim koalisiyanın yaradılması haqqında danışıqlar nəticəsiz qaldı

ANO hərəkatının rəhbəriyi ilə Çexiya Sosial-Demokrat Partiyası (ÇSDP) arasında hakim koalisiya və yeni hökumətin yaradılması barədə danışıqlar uğursuzluqla nəticələnmişdir. Bu barədə ANO-nun lideri və baş nazirin səlahiyyətini icra edən Andrey Babiş televiziya ilə çıxışında məlumat vermişdir.



"RIA Novosti" agentliyinin xəbərinə görə, ötən ilin oktyabrında keçirilmiş parlament seçkilərində qələbə qazanmış ANO hərəkatı və bitərəf ekspertlərdən ibarət azlıq hökuməti yanvarın axırlarında parlamentdən etimad ala bilməmişdir. Sonrakı iki ay ərzində ANO və ÇSDP-nin liderləri Kommunist Partiyasının dəstəyi ilə iktipariyalı hökumətin yaradılması barədə danışıqlar aparmışlar. Danışıqlar uğurlu alınsaydı, onlar parlamentdə səs-

vermə zamanı 200 səsənd 108-ni qazanacaqdılar.

Babişin dediyinə görə, ANO hərəkatı danışıqlarda sosial-demokratlara əvvəlcə dörd, sonra isə beş nəzər vəzifəsi, o cümlədən müdafiə naziri və xarici işlər naziri vəzifələrini təklif

etmişdi. Ancaq ÇSDP bu beş vəzifə arasında maliyyə naziri, yaxud daxili işlər naziri vəzifəsinin olmasını təkid etmişdir. Babiş isə bundan imtina edərkən bildirmişdi ki, onun hazırkı kabineti adıçkilən hər iki nazirlikdə genişmiqyaslı islahatları başlandı və həmin vəzifələrə başqa bir partiyanın namizədlərinə verməklə işi yarımçıq qoymaq istəmirdi. Eyni zamanda Babiş istisna etməmişdir ki, ANO-ÇSDP danışıqlarının uğursuzluğu növbədənə parlament seçkilərinə səbəb ola bilər.

Dünya ölkələri Livana 11 milyard dollar ayıracaq

40-a yaxın ölkənin və Beynəlxalq Valyuta Fondunu (BVF) nümayəndələri Livana çoxmilyardlıq məbləğin ayrılmasını barədə razılığa gəlmişlər. Bu barədə TASS agentliyi xəbər verir.



Parisdə keçirilmiş beynəlxalq donorlar konfransında Beyruta təxminən 11 milyard dollarlıq güzəştli kredit və maddi yardım göstərilməsi barədə qərar qəbul olunmuşdur. Ən böyük payı (4 milyard dollar) beş il ərzində BVF ayıracaq.

Avropa ölkələri arasında ən böyük donör Fransadır. Paris Livana 550 milyon avro ayıracaq. Niderland Beyruta 300 milyon avro, Böyük Britaniya və İtaliya hərəyə 120 milyon

avro, Avropa İttifaqı isə təşkilatı 150 milyon avro ayırmağa razılıq vermişdir. Vəsaitlərin ayrılmasının əsas məqsədi Livanda siyasi vəziyyəti sabitləşdirməkdir.

Fransa Prezidenti Emmanuel Makron görüş zamanı qeyd etmişdir ki, ayrılan vəsaitlər islahatları, ilk növbədə təcil infrastruktur tədbirlərinə xərclənəcək. "Livanın əsas problemləri içməli su təminatı, tullantıların idarə olunması, təhsil və səhiyyə ilə bağlıdır" deyə Prezident "Twitter"-dəki mikroblogunda yazmışdır. Makron həmçinin qəbul Suriyadan 1 milyondan çox qaçqın qəbul etmiş Livana "qeyri-adi səxavət"ini vurğulamışdır.

Avropanın ən varlı adamı məlum oldu

Fransalı biznesmen, "Louis Vuitton Moët Hennessy" (LVMH) şirkətlər qrupunun prezidenti Bernar Arno Avropanın ən varlı adamı elan olunmuşdur. Bu barədə "Bloomberg" agentliyi xəbər verir.



Arnonun 70,7 milyard dollarlıq varidatı var. Fran-

salı milyarder bu göstərici ilə dünya indeksində dördüncü mövqədə qərarlaşmışdır. İlk üçlük isə, əvvəlki kimi, amerikalılara - Ceff Bezos (121 milyard dollar), Bill Geys (91,3 milyard dollar) və Uorren Baffette (86,3 milyard dollar) məxsusdur.

"Zeytun budağı" əməliyyatının gedişində zərərsizləşdirilən terrorçuların sayı dörd minə yaxınlaşır

Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Bildirilir ki, əməliyyat çərçivəsində bu günə qədər 102 mina və 739 partlayıcı aşkar olunaraq məhv edilib.



Xatırladaq ki, Suriyanın Afrin bölgəsinin YPG/PKK

terrorçularından azad edilməsi məqsədi daşıyan "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başlayıb. Hazırda bölgədə nəzarəti tam ələ alan Türkiyə Silahlı Qüvvələri axtarış-təmizləmə əməliyyatlarını davam etdirir.

ALLAH RƏHMƏT ELƏSİN!

"Azərbaycan" qəzeti redaksiyasının kollektivi iş yoldaşları Ağalılar Məmmədova əzizi

ÜLVIYYƏ XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Ombudsman Elmira Süleymanova və aparatın kollektivi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik

BÖYÜK KİŞİ AĞAYEVİN

vəfatından kədərliyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla barabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılır

Gündəlik qəzet

Tiraj 8813

Sifariş 930

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə

www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasi şöbə - 539-72-39, 539-63-82, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Xalqqa əlaqə şöbəsi - 539-84-41,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotoinformasiya şöbəsi - 538-84-73, Məhsulət - 539-59-33, Faks - (+994 12) 5398441